

## **Bu gün zirvədə olan 90 yaşlı UNEC**

Bəşəriyyət formalaşdığı gündən əməyin faydalı təşkili yüksək və keyfiyyətli məhsul istehsalı hətta ilk vaxtlar şüurlu olmasa da instinktiv olaraq insanın əməyə münasibətini istiqamətləndirib. Mal mübadiləsi, alqı-satqı münasibətləri təkcə insanın və ya insanlar qrupunun yox, bütövlükdə bəşəriyyətin münasibətlər sisteminin inkişafına səbəb olub ki, bu sistemdə iqtisadi münasibətlərin və bu əsasda iqtisadiyyatın təşkilinin böyük rolu var. Güclü iqtisadiyyat hər şeyə təbiətin gözlənilməz fəlakətlərinə, artan insan tələbatına, sağlamlığın qorunmasına, ölkənin müdafiəsinə, dünyada söz sahibi olmaq imkanlarına təsir edir.

İnsan dünyaya gələndən yaşam mücadiləsi aparır və öz təkamül tarixində idarə olunan təcrübəyə əsaslanan, yerli, regional və qlobal iqtisadiyyatın bir elementinə çevrilir və ömrünün sonuna qədər bu funksiyanı daşıyır (istəsə də, istəməsə də).

Bu baxımdan insan resurslarının yüksək səviyyədə hazırlanması və düzgün idarə olunması əslində dünya iqtisadiyyatının inkişafının əsasını təşkil edir.

90 illik yubileyi qeyd olunan UNEC-in bütövlükdə dünya və onun tərkibində ölkə iqtisadiyyatı üçün xidmətləri böyükdür. Ölkəmizin sürətli, elmi əsaslı inkişafında bu universitetin məzunlarının əvəzsiz xidmətləri var.

Qeyd etmək istərdim ki, hazırda institutumuzda çalışan 12 əməkdaş UNEC-in məzunudur ki, onlardan biri “İnformasiya və telekommunikasiya” şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktorudur.

Starbucks Coffee Company şirkətinin birinci vitse-prezidenti Mişel Qess deyib: “Yaxın gələcəkdə o liderlər dahi sayılmayacaqlar ki, baş ilə rəhbərlik edirlər, amma o adamlar sayılacaqlar ki, ürəklərin səsini qulaq asacaqlar. “Ümid idarə etmə aləti kimi” təşkilatın fəaliyyətinə və korporativ mədəniyyətinə optimizm, imkan, birgə iştirak kimi emosional əhəmiyyətli anlayışların tətbiqində əla vasitədir”.

UNEC özünün müasir mərhələsində hər bir tələbəsinin ürəyində, qəlbində, ruhunda sabahlara ümid yaratmaq missiyasını uğurla həyata keçirir.

Onun məzunları rəqəmlərlə sadəcə rutin əməliyyatları həyata keçirə bilən, statistik rəqəmləri sistemləşdirən, nəticələri qeyd edən insanlar deyillər. İndiki məzunlar elə hazırlanırlar ki, rəqəmlərə dəyər verə bilirlər, onlarla bağlı olan maddi mahiyyətlərin az və ya çox olmasının səbəblərini görə bilirlər, insan resurslarının faydalı təşkillənməsi və onların səmərəli fəaliyyəti üçün elmi əsaslı fəaliyyət planları hazırlaya bilirlər, nəyə nə zaman və hansı həcmdə investisiya qoymağın risklərinin minimum olması üçün strategiyalar hazırlayırlar.

Ləyaqətli rektor tələbənin ürəyini ələ ala bilən rektor, tələbədə öz sabahına böyük ümid yaradan rektor, əslində öz gələcək məzunlarını idarəciliyə, güclü

liderliyə, öz peşəsinə sevgiyə, rəqəmlərlə ifadə olunan maddi təmizliyə, qazanqada harama yer ayırmamağa istiqamətləndirir.

Təsadüfi deyil ki, Şah İsmayıl Xətai İraq hökumdarına satılmış vəzirinə cəza verərkən əmr etmişdi ki, vəziri rüşvət aldığı qızıl ilə birgə edam etsinlər.

Bu gün UNEC öz müəllim kollektivinə böyük dəyər verən universitetdir, müəllim-tələbə münasibətlərinin aliliyini yaradan universitetdir.

Ölkədə distant təhsilin ən yüksək səviyyəli təşkili məhz bu universitetin adı ilə bağlıdır. Bu da gələcəkdə ölkədə distant təhsilin inkişafı üçün gözəl nümunə ola bilər.

Qeyd edək ki, ümidin kontekstualaşdırılması təcrübədən alınan biliklərin bu günün reallıqlarının və gələcəyə inamın vahid olaraq birləşdirilməsinə imkan verir.

Britaniyanın idarəetmə nəzəriyyəçisi Çarlz Hendi deyib: “Bizə gələcəyə inam lazımdır ki, bu günə inanaq. Liderliyin ən əhəmiyyətli vəzifələrindən biri həm keçmişə, həm də gələcəyə münasibətdə varisliyin təmin olunmasıdır. Varislik hissi olmadan gələcəyin xatirinə bu günü qurban verməyin mənası yoxdur”.

Əminliklə deyə bilərəm ki, UNEC varislik ənənələrini yaradıb, yaşadır və onun uğurlarının mayasında da məhz bu durur.

UNEC aşağıdakılar əsasında uğurla idarə olunur:

- 1) Mürəkkəb məqsədlər qoyulur və bu zaman yaradıcı yanaşma stimullaşdırılır və birbaşa səmərəli həllər tapılır.
- 2) Qələbəyə, idarə və uğura coşqun həvəs oyadaraq və bununla birlikdə işi yerinə yetirmək üçün lazım olan resurslarla təmin edilir.
- 3) Həyati maraqlar nəzərə alınır ki, həm tələbələr, həm də müəllimlər, bütövlükdə bütün komanda üçün motivasiya və məna yaratmağa imkan verir.
- 4) İnnovasiyalara gözlənilməz imkanlar mənbəyi kimi baxaraq yenidən və naməlumdan qorxmadan etiraf olunur ki, həyat paradoksal və mürəkkəb təbiətə malikdir.
- 5) Dərin anlaşmaya əsaslanan əməkdaşlıq təşkil olunur, o da tamamilə sentimentallıqdan məhrum olan reallıq hissi inkişafı və aydın görmə ilə əlaqələndirilir.

Əziz dostlar! Şanlı yubileyiniz mübarək! Ümidli sabahlarınız və gözlədiyiniz uğurlarınız çox olsun!

**Akademik**

**Vaqif Məhərrəm oğlu Abbasov**